

J. P. ALKOR

Oktabr  
rewolucijan ewa  
bucēn dolborjildu  
tēgēldu

Upkat bugal hawamniltii' u tipupircəkəlli!  
НАУЧНО-ИССЛЕДОВАТЕЛЬСКАЯ АССОЦИАЦИЯ  
ИНСТИТУТА НАРОДОВ СЕВЕРА ЦИК СССР

Prof. Dr. P. Smits  
dāvīnājums.

J. P. ALKOR

# O k t a v r rewolucijan ewa viscēn dolborjildu tēgēldu

Lucadiduk dukuwcaduk  
əwədit dukucan  
N. SALATKIN  
Zokewcan G. WASILEWIC

Inv. 26596.

LENPARTIZDAT

1 9 3 3

LENINGRAT

Отв. редактор **А. Лынник**  
Техн. редактор **Э. Блейх**  
Обл. худ **А. Михайловой**

тв. №  
вч. публенија  
издавајући  
пјесама

FIOL. UN FILOS.  
FAKULTÄTES  
BIBLIOTÉKA

ФЗУ им. КИМ а тип. „Коминтерн“  
Красная улица, 1.

# **1. On biziəcətin dolborŋil təgəl təgəmər biŋəsin.**

Gorodu sowetti əŋəsi acin biŋkin. Təli bajasal həgdigununmər — təgəmərnunmər əŋəsicil biŋkitin. Əwənkil, nensal, huŋtul təgəl ərupcut (uhat) biziəŋkitin. Təgəmərŋil kəluməlin, bajasal dolborŋilwa təgəlwə sot bolgicazaŋkitin.

Ucələ goroptildü anjanildü, təgətikin təgəmərdü diliwuna tamazaŋkitin. Tara diliwuna bəjijəksəlzi tamazaŋkitin. Təgəmər adija-ka gələrən, tarbaja bəjijəksələ təgəl anjanitikindü tamazaŋkitin. Təgəmərŋil kəluməlin diliwunma tawzaŋkitin. Nuŋardutin təgədil sagdagultin bələzəŋkitin. Diliwunma terudun ŋi-wəl əsikin tamara, tali nuŋanman dugiŋkitin. Təgəmərŋilzi bələmnilzin, tugi-də təgədilzi sagdagulziwar 3adaŋil sot ŋələciŋkitin.

Awadi-wal təgə diliwunma barəkin biziəmi, təli nuŋardulatin təgəmər kusimnilin kusinəŋkitin. Tar kusindu təgəmər kusimnilin bəjələ waŋkitin, idəgəlwətin tagdiŋkitin, asalə, kuŋakarə suruwuŋkitin.

Dolborjil təgəl təgəmər kusimnilnunin, bajasalnun gorowo şorçazajkitin. Tar kusindu təgəmər kazakilin dawdiňkitin. Dolborjildu təgəldü ələ bərlitin, kotoltin biňkitin, tarit nuňartın jəmbutməsəl biňkitin.

Dolborjil təgəl şamazilwa anjanilwa təgəmərdü diliwunma tamazsaňkitin. Kətədildü anjanildu təgəmərji əñesi təgəl bəjinqəksəňjilwətin kətəməməwə gaňkitin.

Zadaňil diliwunma tamaptirtin—bəjinqəksəl acır bisiktin, nuňartın bajasaňjildukwar kotali gaňkitin. Bajasal amargut zadaňilduk kətətmərjə tamanmaňkitin. Ər bajasal zadaňil bəjinqəksəňjilduktin bajanşaqkitin.

Goroptildü anjanildu əril ərul hələkə gil kətəməmə biňkitin. Təgəmər biňəsin dolborjilduk təgəldük ajatkul bəjumətkicil, ollomotkicil tagdiwuňkitin. Dolborjil təgəl ərutkuməməl dulə (uhaldula) bəjumətkicildulə, ollomotkicilda ərəsiwuňkitin. Tarit dolborjil təgəl awdutin sot əňturgəliňkin. Bajasal jakol, komil, lucal ajatkulwa bəjumətkicilwə, ollomotkicilwa gaňkitin, tarit awdutin ugiriwulijkin.

Hadun zadaňil bajasaňjilduwär umukəndulı hutakanduli burdukali, kirpictuli cajduli, arakili bəjumətkicilə buňkitin.

Gorodu kooperatiwil acır biňkitin, awaditanəjə tawarila: burdukja, porukja, ələnilə dolborjil təgəl jakodilduk, komidilduk lucadilduk kuplesilduk gaňkitin. Dolborjildu təgəl-

du ərulə towarila butcənəl, nujarduktin kuper-  
sil ajalwa bəjiŋēksəlwə, ollolwo gəzəŋkitin.  
Kətəwə tamanma towarıgilduliwar gəzanal,  
kupesil dolborjilwa təgəlwə sot uləkkisəŋkitin.  
Bəjiŋēksəlwə adikundu tamandu gadawər,  
əwənkildu kupesil arakija umiwkanıŋkitin.

Təgəmər biŋəsin, so kətəməmə kupesil əwən-  
kilwə tamawkanzəŋkitin. Upkatmaju əwənkil  
kupesildu kotacil budələwər biŋkitin. Kətə əwən-  
kil kotalwar budələwər albaŋkitin tamazami:  
Nuŋartin tamamacirwar hutəlduwər, hutəlwər  
hutəldutin buŋkitin. Hutəltin buŋkitin məŋgil-  
wər amtilŋilwar, amakaŋgilwar kotalwatin. Tarit  
awdutin զadaŋitmar ozaŋkin.

Əwənkilduk uləkkilziwər kətətmərjə gadawər,  
kupesil məməlilnunmər guldiŋkitin, əwənkitikin  
ələ umukənduk kupestuk gəzadan. Təli adija-ka  
andagiltin gələrə, tarvajə nuŋardutin bəjiŋēk-  
sələ, ollolo tamazəŋkitin.

Ororo acır, murisala acır զadaŋil əwənkil  
unijəkicildulə mənəkər əŋil biŋkitin əmərə.  
Nuŋardulatin towarila bajasanjiltin əməwuŋkitin.  
Adikunduli tamanduli ganalwar towarıŋilwar,  
bajasal զadaŋildu tamuratmarit buŋkitin. Kupes  
bajannun umukəndu զadaŋilduk tagdižəŋkitin.

Dolborjil təgəl məŋgitin dukuntin acın bi-  
cən. Nuŋarwatin dukundu yi-də əŋkin tatigattə.  
Təgəmər kəluməlin, kupesil saŋkitin əsilwə  
tatigawrə uləkkimi əjimdimər bisiwən.

Əcə tatigawrə albažaran amakan təzəwə tilmi.

Gorodu əwəndil tatkicil acir biŋkitin. Əwənkil hutəlduktin umukən-məl tatkittula irəkin, tadu nuŋanman popil, təgəmərŋil tatigamnil mən-ŋiwiñ turənmən omŋowkotcoŋkin. Tadu lu-cadiwa turənmə tatiwkanzəŋkitin, əksəriwə təzəzədətin. Tadu tatiwkanzəŋkitin, kuplesildu, təgəmər kəluməldun bələzədətin, tagdižadatin əwənkilduk.

Təgəmərŋi nuŋniwunin əŋəsitwi dolborjilwa təgəlwə əksəriwə təzənduləwi tanzəŋkitin. Tar ʒarin urədu əksəri ʒulwan kətəwə ozaŋkitin, kətəwə popilwa uŋiŋkitin. Popil təgəlwə tati-gazəŋkitin, əksərit ŋələttətin, təgəmərwə dol-dicadatin.

Nuŋartin gunzəŋkitin: „biniwə əksəri itiwcan. Əksəriwə təzəlmi bini aja ozaŋan.“ Popil təgəlwə omŋowkossoŋkitin kulakil, bajasal ulə-kilwətin, ərulwətin. Nuŋartin gunzəŋkitin, za-dajıldı: „Tikin ərut biziənni, bucələwi ajat biziəŋəs.“

Təgəmər biŋəsin ajitkicil acir biŋkitin. Əwənkilwə, ənunilləktin, ajitcaŋal ajicimnil acir biŋkitin. Tarit ənunzərilə samasəl ajitcaŋkitin. Samasəl albaŋkitin ajitcamı, ələ uləkkitcəŋkitin bəjəlwə.

Saman ajitcalan-məl kətə ənunzəril buŋkitin. Əcəl tatigawrə əwənkil samasəlwə təzəzəŋkitin.

Ororo ajicimnil tugi-də acir biŋkitin. Awa-diptykirduk ənumukilduk kətə tisical oror buŋkitin. Tarit əwənkil sot ədaŋzaŋkitin.

Gorodu əwənkil sot ɳaŋnacil vizəŋkitin. Nuŋartin əŋkitin ənumuk dawuŋzariwan sarə. Teli kətə ɳamazil iləl hikən ənumukisən, ospat vizəŋkitin. Təgəmər kəluməlin urunzəŋkitin zaldacəzənəl: „vizəktin əwənkil, nuŋarjiltin vəjikiciltin lucadıldı kulakıldı ozaŋatin.“ On vizəŋkitin dolborŋil təgəl təgəmər viŋəsin, tara upkat ʐoncazara. Teli nuŋarwatin əŋkitin ilət icəttə. Nuŋarwatin on-tanə kamnitcaŋkitin.

Teli hawalzaris əwənkil ərut (uhat) vizəŋkitin.

Ələ təgəmərŋil kəluməl, kuplesil, bajasal, popil əwənkil sagdigultin ajat vizəŋkitin.

## 2. On ɳorcaŋkitin Rossijaŋil hawalzaris tinmudəwər ʐarin.

Təgəmər viŋəsin dolborŋiriktal ekun-mu təgəl ərut vizəŋkitin. Teli huŋtul Rossijaŋil təgəl ərut vizəŋkitin. Upkatwa hawalzaris wa təgəlwə təgəmərŋil kəluməl, lusal, kuplesil, bajasal bolgicazəŋkitin. Ər bolgicandu samasəl, popil sot ʂələzəŋkitin.

Hawalzaris huŋtuməlcəl viŋkitin. Haltin gorodildi vizəŋkitin, məndikələ acir binəl. Nuŋartin bajasalduwar hawalzaŋkitin. Targacir hawalzaris **hawamnilzi** gərbiciwuŋkitin. Gil hawalzaris guləsəgildi vizəŋkitin, dunnəwə hawalzanal. Targacir hawalzaris **dunnəwə hawalzarisli** gərbiciwuŋkitin.

Nuŋarduktin umukər kulakil, gil dulugut

awducil, gil ژاداچىل بىڭkitin. Өwənkil kətəditin buniliwər bəjuməcinqi, ollomocinqi, ororo irgicinqi bىزەنگitin. Nuğartin dunnəwə hawalzatilgacirzi gərbivəzənəl.

Tilzəril hawamnil okkakun ژaldacəzənəgkitin, bajasal əjəsiwətin sukcadawər, təgəmərwə kəlumətəjwə ərəstəwər. Nuğartin saňkitin, hitəklə zəpcəril bajasal ərəsiwrəktin, upkat hawalzarisil, upkat bolgiwcal təgəl ajat bىلzənətin. Ajat tilzəril hawamnil saňkitin ajamannə bajasal əjəsiwər əzənəwətin burə. Nuğarduktin wlastwətin əjəsəitwər tagdisinmuka. Tilzəril hawamnil bolsewikil partijadutin umunupcətin. Tar partija nuğnimnin girki Lenin bicən. Kommunistil suptiwcalwə hawamnilwa, dunnəwə hawalzarisilwa tiliwkətcənəgkitin: təgəmər, bajasal əjəsidü bىزənmətin hawalzarisil ətərə ajat bىزəmi.

Žan tunja anjanil amaski, ugundu begadu 1917 anjanidu hawamnil, kommunistti partija nuğnigədun, ɳoramnitarıl Leninzi Stalinzi bajasalwa ərəscətin, əjəsiwətin ყaləldulawər gacatin.

Hawamnil əjəsiwə gacatin oktabrı begadun. Tarit ər gəzakicin **oktabrgit (ugunçit) rewolucijat** gərbiciwuwki. Hawamnil əjəsitin—**sowettit əjəsit** gərbiciwuwki.

1917 anjaniduk ugun begadukin sowetti əjəsi mittu bىزərən. Hawamnil əjəsiwə tagdisalatin, bajasal əcətin bərərə. Nuğartin irtənədu umunupiksəl, sowettinun əjəsinun kusilcətin. Bajasal kusimniltin—bagdamal kusimnil

sowetti əjəsi kusimnilnunin—hulamalnun kusimnilnun, partizanilnun diginmə anjanilwa kusicətin.

Hulamaldu kusimnildü upkat hawalzарil, upkat bolgiwcal bələzəcətin. Tarit kusindu hulamal bagdamalwa dawdicatin. Tariptiduk əjdə usəcəwki, sowetti əjəsi hawalzарil əarin ajawa biniwə—socializmawa ozariwan kusinzi olgattawi.

Bagdamalwa dawdicalawi, sowetti əjəsi kusinzi sukcawcawə awduwa həlinzi əokelcan. Sukcawcawə awduwa əokeksa, sowetti əjəsi SSRU-du omaktalwa fabrikalwa, zawodilwa olcan, awadiptikir masinal, towaril owsadatin. SSRU-du ələni kətə oraktin, təli bajasal gosudarstwol alvazajatin mitnun kusildəwər.

Əsitkən SSRU-du kətə həgdil zawodil owcal. Təgəmər vijəsin targacir həgdil zawodil acır vijkitin. Tugi-də hujtuldu gosudarstwoldu bajasal bisildutin targacir zawodil acır vijkitin.

Icətcənəl SSRU-du ozariwan, hujtul gosudarstwol hawamnil bajasalnunmar əorcazaŋal ozaŋatin. Təli himatmərit bajasaŋilwar ərəscəŋətin, sowettija əjəsijə itiwaŋatın.

Sowetti əjəsi kətəwə oca, dunnəwə hawalzарil bidəwətin ajəjdawi. Nugan bələzərən, awduwatın ajəjdawi. Nugardutin kətəwə masinalwa vuzərən.

Əsitkən kətəditin dunnəwə hawalzарil umunupkiwcəldü awduldu umunupcəl.

### 3. Ewa əməwcən dolborjıldı təgəldü oktabrji rewolucijan.

Sowetti əñəsi 1924 anjanidu Dolborjiwa Komitetwa biliwkəncən.

Dolborji Komitet təgəl bidəwətin tiliwsizənə, sowettidu nuyniwundu bələzəwki, dolborjil təgəl bidəwətin amakandımarit ajaydan.

Dolborjil təgəl awdutin manniwdalan, sowetti əñəsi awadila-da gosudarstwodu tamawmacira (nalogila) əcə tamawkanzərə. Taduk sowetti əñəsi gewa gugərwə (zakonma) itiwcan, əwənkil armijala ədətin gawzara.

Dolborjıldı təgəldü sowetil biliwkənmucəl. Sowetildula upkat hawalzəril sinmawzañal bisi. Bajasal, kuplesil, popil, samasəl, taduk təgəmər kəluməlin bicəl, sowetildulə əñnərə sinmawrawal, sinmara-wal.

Sowet—tar ugu əñəsi uriləsəlduwər. Adi-wal sowetil umunupkiwcəl umukəndu — **rajonzi** gərbiciwuwkil. Rajonji həgdigun bisin Rajonji Ozari Komitetin (ROK). Nuñanman upkat sowetil suglandutin sinmawzawkil.

Adi-wal rajosal umunupkiwcəl umukəndu **okrugilzi** gərbiciwuwkil. Okrugilji həgdigultin bisi Okrugnil Ozaril Komitetil (OOK). Nuñarwatin okrugnildu sowetil suglardutin sinmawkil.

Sowetti əñəsi jəginmə okrugilwa, 3ur 3arduk hələkəwə rajosalwa, digməjuwə ɳamazıl sowetilwa biliwkəncə, dolborjil təgəl 3aritin.

Təgəmər bığəsin dolborjil təgəl hawalza-  
rittin əğəsitin acın bığkin. Əsitkən huqtutmərit  
oca. Əsitkən upkat dolborjil təgəl əğəsicil  
ocal, huqtul təgəlgəcir.

Sowetti əğəsi ujkildimətkitwə biliwkəncən  
dolborjil təgəl ʒaritin. Sowet bisitikindun, ra-  
jon bisitikindun, taduk Okrugjistikin Ozañıldı  
Komitettun ujkildimətkicil bisi. Ujkildimət-  
kit həriwcəzəwki sowettiwa gugərwə (zakonma)  
upkat ələtki doldicazadatin. Sowettiwa gugərwə  
əcələ doldicara ujkildimətkittu ujkildiwkil.  
Ərməmə jakodilwa, komilwa, taduk huqtulwə  
Bajasalwa, hawalimnilwar bolgicazarylwa sot  
ujkildiwkil. Bajasalwa, taduk nujargilwatin  
vələmnilwətin, kooperatiwil umunupkiwcəl aw-  
dul hawawətin sukcəzarylwa, tugi-də sot uj-  
kildiwkil.

Dolborjil təgəl ədətin uləkkiciwzəmi, sowetti  
əğəsi, sowetti nujniwunin kuplesilwa əwki  
unijəwkənə-wəl, towarila buciwkənə-wəl. Dol-  
borgidadu ələ kooperatiwil, taduk gosudars-  
woji unijəkit (gostorg) butcəğəl towarila, uni-  
jəzəğəl vəjinjəksələ bisi.

Sowetti əğəsi, sowetti nujniwunin kuplesildi,  
kulakıldı hələktəlduk kotalduktin dolborjilwa  
təgəlwə tincə.

Sowetti əğəsi dolborjıldı təgəldi vələzərən,  
kooperatiwilwar itiwzadatin. Hawalzaritikin paj-  
wi tamaca kooperatiwŋi clenin (gagdan) vizəğə.  
Kooperatiw clesaldun ʒuləgut towarila buwkil.

Kooperatiw clesalin həriwcəzəwkil, kooperatiwdu towaril ələtki, təzət buciwzədətin.

Əsikəkən upkatmaju sagdil, dolbordu vizəril kooperatiw clesalin ocal. Kətə əwənkil kooperatiw nünniwundun həgdigul, taduk clesal ocal. Towarila kooperatiwildu taduk gostorgildu ajatmarit gəzəmi.

Ərildu anjanildu sowetti əyəsi kətəwə hawawə oca, dolborgidala ənənəwwəciwzədətin gələwril towaril: burduk, poruk, torgal, ələnil huytul towaril.

Sowetti əyəsi dolborjildu təgəldu vələzərən, umunupkicildu umunupcədətin. Hərəkət vizəridu vəjədu upkatwa hawalmacirwi amakan ətəmi so urgəpcu, so maya. 3an-məl, 3urzərwəl 3umagul, hawal 3aritin umunuptəktin, təli awadi-da urgəpculwə, mayalwa hawalwa amakan ətəzəyəl billə. Təli vəjumətlən vəjumətcəllən, iruwatlan irula iruwatcəllən, ororwo ətəjələn ororwo ətəjəcillən. Kətə vəjəl umukəndu hawalzaraktin, sot aja. Sowetti əyəsi əcə iwkəzərə əsilwə vimusərə umunupkicildu umunuptətin. Əwənkil mənəkər 3alitwar umunuptəktin, təli umunupkit aja vizəyən.

Əsitkən dolborgidadu ollomocimnil, vəjuməcimnil umunupkiciltin, arteliltin kətə ocal. Huytul organizacijal dolborjil təgəl vəjumətkicilwətin, ollomotkicilwatin ədətin tagdişara, sowetti əyəsi zakonma (gugərwə) juwcən. Tar gugərduli vəjə awdutikindun vəjumətkicilin da-

gali kaŋkiwuŋzajal. Ələkəs nuŋartin umunu-pkiwcēldu awduldu kaŋkiwuŋzajal. Əcirwə irə umunupkicildulə sowetti əŋəsi tugi-də 3onca-zaran. Nuŋardutin-da bəjumətkicil, ollomotkicil buwzəŋətin.

Tatkicil ommacintin 3arin, əwədi dukun 3arin sowetti əŋəsi tugi kətəwə hawalca. Əsitkən dolbordu rajotikindu mənŋiltin tatkiciltin bisi. 3an դսյոնzi təgəl turərziitin dukuwurwat-in owcal. Əsitkən dolbordu təgətikin mənŋici dukuwuci. Taril dukuwur bələgənziitin kuŋakar, sagdil amakandimarit tatiwkil, dukuzađawər, əjimdimər taŋdatin, tildətin, omaktaja inə oda-wər. Tarilduk dukuwurdruk ajat tilzəŋətin girkil Lenin, Stalin tatiganmətin. Tilzəŋətin huŋtul təgəl hawawətin, biniwətin.

Sowetildü, kooperatiwildu, umunupkicildu ajat hawaldawər, dukunma ajat tiliwkə. Dolborgil təgəl mənəkər sowetildü, kooperatiwildu, umunupkicildü hawalzadatin, sowetti əŋəsi nuŋardutin sot bələzərən.

Taduk դan sowetti əŋəsi Leningrattu həg-diwə tatkitwa itiwca. Tar tatkit Dolborgil Təgəl Institutizitin gərbiciwuŋki. Əsitkən tadu 400 tatcaril huŋtutikirduk təgəlduk tatigaw-zərə. Nuŋartin dolbordu ajal hawamnil ozaŋat-in.

Dolborgilwa təgəlwə ənunmukilduk ajcin 3arin sowetti əŋəsi tugi-də kətəwə hawalca. Rajotikindu mənŋiltin ajitkiciltin, ajicimniltin

bisi. Өsitkēn ənunzəril ajitkicildu ajiciwɔawkil. Ajicimnil təgəldu tiliwkātcəwkil, ənumuktuk mərwər oзодотин.

Asal binitin ʒarin sowetti əŋəsi tugi-də kətəwə hawalca. Sowettili gugərduli (zakonduli) sowettu, kooperatiwdu, tatkittu umunupkittu asi bəjənun urəcit hawalzaja. Təgəmərjili zakondulin asi bəjəduk hərgitmərit taŋicawuŋkin. Tugi asiwa icətmi əcə təzə bisi. Asiwa tatigami, nuŋan bəjənun urəcit hawalzaja. Sowetti gugər (zakon)əwki asalwə dugiwkənə. Ni-wəl tarawə əsikin doldicara, tara sowetti uŋkildimətkit itimkawki. Asalə əwkə unijəttə. Buзəwkijə-wəl, gaзawkija-wal torija sowetti uŋkildimətkit uŋkil-diwki. Sowətti uŋkildimətkit ajat oзaran — asi əcə towar bisi.

Зан tungadu anjanildu dolborgil təgəl zəritin sowetti əŋəsi kətəwə ajawa oca. Təgəmər biŋəsin nuŋartin bəjusəlgəcir, gəlusəlzi taŋica-wuŋkitin. Өsitkēn sowetti əŋəsi nuŋardutin ontanə bələzərən, amakandimarit awduwar ajaŋ-datin, tatigawcal odatin, ʒuləgulwə təgəlwə bokondotin. Sowetti əŋəsi — tar hawalzari əŋəsitin. Nuŋarikta ələ suptiwcaldı təgəldu kətəwə bələzərən. Huŋtuldu gosudarstwoldu bajasal əŋəsidu bisidutin, mittu təgəmər biŋəsingəcin, suptiwcäl təgəl ərdələ bajasalzi bolgicawzara. Kommunistti partija, Lenin tatiganəzin hawalzari, sowettidu əŋəsidu nuŋnižərən. Tarit sowetti əŋəsi kətəwə ajawa oca. Lenin, taduk

Stalin alaguzara antit hawalmi, suptiwcal dolborjii tēgēl amakandimarit dukucil odatin, hawamnil bələgəñzitin amakandimarit omaktaja bidejə dolbordu odatin.

#### **4. Eja olzañal əsitkēn dolborjil hawalzaris.**

Elzañal suptiwcal tēgēl, Lenin Stalin nujninelitin hoktoli ŋənədēwər. Elzañal nujartin dagatkuldu anjanildu.

Dolborjil tēgēl sowetilwar manniwzañal. Sowetil ajat hawallaktin, mit himatmərit ajaja omaktaja binijə ozañap. Bajasal bələmnilwətin sowettula əwkē tinə. Nujartin sowet hawawan sukcazañatin. Sowet sot ŋorcazañā, sowettilwa gugərilwə (zakonilwa) binilē iwđēwi. Sowettkindu girkutmaril, զadañil gruppalwatin biliwkēñzəwkē. Girkutmaril, զadañil, kolhogir (umunuwdugir) sowet hawadun bələktin. Girkutmaril, զadañil, kolhogir, umunupkicildutin, dulgut awducil—nujartin upkacil sowet hawadun turgēl biwkil.

Sowettula ələ tojnolo hawalzarisila ələtki hawalzañala sinmawka. Upkacilwa kulakilwa, samasəlwə, popilwa doldicazarila, əwkē sinmara.

Ge həgdi hawa—tar dolborjil tēgēl awdutin takuskit, SSRU-du kətəjə bəjijəksələ, ollolo, oror irəksələtin budēwər զaritin. SSRU-du

ollojilin, bəjinqəksəjilin kətətmər oraktin, nujan dolborgildu təgəldu kətətmərjə towarila bızəyən, dolbordula kətətmərjə tatigamnila, ajicimnila uñzəyən.

Aditalzi-wal awdul umukəndu umunuptəktin, ajatmar, əjimdimər ozañan, awduwar ajañildatin. Umunupkicil, kolhozil kətəñinduktin ajatmarit adikur umunupkiwcəl awdul ajat itiwcəl. Gil, hərəkə bızəril, tarawa ajawa awduwa icəzənəl, mənəkər umunupkicildulə iżəyətin.

Taduk ɳan dolborgil təgəl mərduktin ajal tatigawcal hawamnil gələwəzərə. Tar ʒarin omolgila, asatkarə tatkicildula uñitcəwkə, tatigawuksal tatkicildu, sagdil tatkicildutin bələzədətin. Təgəlgil tatigawcal hawalimnilin kətə oraktin, təli əjimdimər ozañan, bidəwər omaktat takuscamı, ajaydawi. Tatigawca ilə əjimdimər bızəwki. Nujan ganalwi towarilwi, bəjinqəksəlwə, ollolwo kooperatiwdu-wal, gostorgdu-wal bınnəlwı, arteldü bəjətikin hawalnawan, upkatwan mənəkən dukuzaña. Tatigawca bəjə matakilwi hutəlwı tatigažəja.

Təgəmər bisidukin əməntəlnun ərulnun dolborgil hawalzərıl sot ɳorcazañal. Bajasal, samasəl, təgədil sagdigul ajat bızəkwər hələktəwə bidəwə mucuwussazara. Nujarwatın əwkə təzəzərə.

Kooperatiwwar hawadun bələzəwkə. Kooperatiw nujniwundulən tojnolo bəjələ sinmazawka. Hawalzərıl kooperatiwilduwar sotmarit

bałełłəktin, kooperatiwil ajatmarit kətətmərjə towarila bucılzəyətin.

Sowetildula kooperatiwil nuñniwurdulətin asalə sinmazawka. Hawalżaril həriwcəzəyəl, ası ədən dugiwzərə, asili torija ədətin gara-wal, burə-wəl. Suptiwcaldu, əcəldu tatigawrə bəjəldu tiliwkənżəwkə, asadi bini upkatnun urət bisiwən. Əsilwə doldicazara uğkildimətkittu, itimkañnawka.

Sowetti əyəsi gunzərən: „Asi kuñakarwə irgitcərən. Nujan mənəkən əcə tatigawrə, bolgicawca birəkin, təli nujan kuñakarwə ərut (uhat) irgitcərən. Tarit kuñakarə, omaktawa bidəwə omniyatila, əzəyə ajat irgittə.“

Dolbordu kommunistila, ilmaktadila umunupkicilətin biliwkənżəwkə. Kommunistil umunupkicildulətin ajatkula hawalżarila, hawalkirala ʒuləgut iwuwkə. Kommunisttil umunupkicil nuñniżəyəl bisi, sowettil awdul, umunupkiwcəl awdul, kooperatiwil Lenin, Stalin ala-gunzitin hawalżadatin.

Ilmaktal umunupkicildutin ilmaktalduk hawalżarilduk ajatkultin hawalżara. Ilmaktal umunupkiciltin partijadu bələzəwkil sowetil, kooperatiwil, umunupkiwcəl awdul ajañdan. Partijadil umunupkicil acır bisidutin upkattu hawaldu ilmaktadil umunupkicil nuñniżəwkil.

Zan tunja anjanil iltəcəl. Ərildu anjanıldı dolborjil təgəl ʒaritin sowetti əyəsi kətəwə ajañca. Sowetti əyəsi — upkatŋi hawalżarilji

əŋəsi. Nuŋan hiwinzaran upkattu ajəndawi. Tilzəri hawalzəritikin sowetti əŋəsi omacirdun bələzəegin. Hawalzəritikin sowettu, ozařidu komitettu, clenzi olzana, mənəkən sowetti əŋəsi hadin ozařan.

Dolborgil təgəl hawalzəriltin təgəmər ərupcuwə onawan əktin omjoro. Hawalzəril sot şorçazaktin, girkutmaril, ʒadajil dulugut awducil bajasalwa, kuplesilwa, popilwa, samasəlwə ədətin doldicara, sowetil Lenin gunnəwətin doldicadatin.

Lenin užalin ŋənəzənəl, dolborgil təgəl hawalzəriltin amakan tatigawcal ozaŋatin, sowetilwar, kooperatiwilwar, kolhozilwar manniwzaŋatin.

Lenin užalin ŋənəzəwəl, dolborgil təgəl huŋtulnun SSRU təgəlnunin umukəndu omaktawa, ŋəripcuwə ajawa biniwə — kommunizmuwa ozaŋatin.

---

## Omaktal turəsəl.

**B**

vəgəmī, усмириться  
biliwkənəmī, организовать  
bolgicamī, притеснять

**D**

dulugut awduci, середняк

**Z**

zadaq, бедняк

**Ə**

ələtki, вполне

əğəsi, власть; сила

əru, худой (uhat)

**G**

girkutmar, батрак  
gosudarstwodu tamammacin, го-  
сударственный налог

gugər, zakon, закон

guləsəg, деревня

**H**

hatadiki, всетаки

hawalkira, трудоупорный

həriwçəzəmī, наблюдать

**I**

itimkami, разбирать дело

**K**

kəlumə, прислужник  
kota, долг

**M**

məndikə, собственность

**N**

nuqquwun, правление, прави-  
тельство

**O**

ozari komitet, исполнительный  
комитет

omacın, план

**T**

tamaptin платежное средство  
teru договор

toqno, честный

tugi-də, также (singəcin, tikən)

turgə, опора

**U**

ıçkildimətkit, суд

upkat, весь, все (kurca)

**Z**

zakon, gugər, закон.

## **Ekun dukuwca**

1. On biziċċat-tin dolbordil tiegħi tiegħem m'biġ-ġesin . . . . .	3
2. On qorċaqkitin Rossijaq il-hawalzari l-tinmudawwar zarin . . . . .	7
3. Ewa emewċen dolbordi tiegħi oktabriji rewolucijan . . . . .	10
4. Eja olzaqal əs-itkān dolbordil hawalzari . . . . .	15
Omaktal tur-ċċet . . . . .	19



Ленгорлит № 7058. Партиздан № 1177/л. Сдано в наор 26 I 1933 г.  
Подписано к печати 23/III 1933 г. Колич. тип. зн. в 1 б. л. 46080. 1 $\frac{1}{4}$  п. л.  
Ст. форм. 62×94. Тираж 3000+428 экз. Зак. № 179.

20 коп.

На эвенкийском (тунгусском) языке

И. П. Алькор

ЧТО ДАЛА ОКТЯБРЬСКАЯ  
РЕВОЛЮЦИЯ ТРУДЯЩИМСЯ  
СЕВЕРА

Генерал Н. Салаткина  
Под редакцией Г. Василевич

